

10:4	6 ● ispace.az –	• Private
∉ MacI Yüngü	Book Air I. Güclü. M3-lü.	Ətraflı
iSp 🔤		% Q ŀ: 2
Hələ yoxdı	də Wallet k ur?	artınız
QR	kodu skan edi	'n.
QR-k kassa	odu iSpace mağaza anın yanında qeyd ol	larında unub.
Kart	qeydiyyatı >	
Qey tətk Tətbi istifad	/diyyat kartını biqinə əlavə ec q iOS, Apple Wallet dəçiləri üçün əlçatan	Wallet din dır.

1. www.ispace.az saytına daxil olun 2. Üst menyuda "Loyallıq proqramı"na klik edin 3. QR kodu skan edin və ya "Kart qeydiyyatı"na klik edin





	Bonus card
Bonus fo	s kartınızı almaq üçün ormanı doldurun:
🔂 Ad: *	
🕞 Soyad: *	
🦕 Mobil nö	mrə: *
🞦 email: *	
🛄 Doğum ta	arixi: * 31.05.1991
t Cins:	Kişi
🗸 Xəbər bü	illetenləri almağa razıyam
"Növbə iSpace lo razılaşırs er	əti" düyməsini kliklədikdə siz, oyallıq proqramının şərtləri ilə sınız və şəxsi məlumatlarınızır malına razılıq verirsiniz.
	NÖVBƏTİ >>

Məlumatlarınızı daxil edib, Növbəti düyməsinə klik edin







SMS-dəki linkə klik edin







10:48			
TU-40 ◄ Messages	•	HII LTE	72
АА 🔒 р	ass.ispace.gr	oup	Ś
🌐 AZE			
	iSnace		
	lopuce		
	iSpace		
	-		
B	Sonus care	d	
	Diagət!		
Elektror	n kartınız N	Nallet-ə	
əla	və edilmə	di!	
O Addım № (Pass) əlavə et	1: Cihazınıza mək üçün bu	elektron ka düyməni s	art sixin
	əlavə et	/allet-a	
O Addım №2: sonra düymər	Elektron kart ni sıxmağınızo	göstərildil lan əmin o	kdən lun
< >	Û	Ш	G

"Apple Wallet-ə əlavə et" düyməsinə klik edin





5

10:48 Messages	•	!! LTE 72)
Cancel	Bonus card	Ad
iSnace	É /	KARTIN NÖMRƏSİ
ispace	Premium Reseller	
€MacBook A Yüngül. Güclü. Ma	.ir 3-lü.	
Yalnız 31 martadək 2 629 _{AZN-dən}	Qənaət 170 AZN-dən	
KART SAHİBİNİN A	ADI Q/	AZANILAN ENDİRİM
TEST TES	ST	0
		-

Loyallıq kartınız hazırdır!



